

MÜQAVİLƏ

(Endirim (aksiya) xidmətinin göstərilməsi haqqında)

1. Bu Müqaviləyə (bundan sonra – Müqavilə) əsasən “Yaridone” təklif etdiyi partnyorları vasitəsilə “İstifadəçi”yə endirimli (aksiyalı) şərtlərlə xidmət və əmtəə satışına hüquq verən kart verməyi, “İstifadəçi” isə “Yaridone”a aylıq 25 (iyirmi beş) manat abunə haqqını və partnyora xidmət və əmtəənin endirimli satış qiymətini ödəməyi öhdəsinə götürür.
2. “Yaridone”:
 - a. Aylıq abunə haqqı ödənildikdən sonra kartdan istifadə hüququnu təmin edir və kartın 16 rəqəmli kodunu “İstifadəçi”yə təqdim edir;
 - b. Kartın itirilməsi barədə məlumat aldıqdan sonra kartı deaktivləşdirir və “İstifadəçi”yə yeni kart təqdim edir;
 - c. Aylıq abunə haqqının ödənilməsi gecikdirildikdə, kartı birtərəfli qaydada deaktivləşdirir;
 - d. Satılan (təqdim edilən) əmtəə və xidmətin keyfiyyətinə görə məsuliyyət daşımır;
 - e. Endirimli (aksiyalı) əmtəə və xidmətlər barədə “İstifadəçi”nin elektron ünvanına məlumatlar göndərir;
 - f. Ay ərzində istifadə oluna biləcək endirimli (aksiyalı) əmtəə və xidmətlərin sayına məhdudiyyət qoya bilər;
 - g. İstifadəçinin şəxsi məlumatlarından reklam xarakterli aksiyalarda istifadə edə bilər;
3. “İstifadəçi”:
 - a. Aylıq abunə haqqını hər ayın kartın aktivləşdirildiyi günü və ya öz arzusu ilə bir neçə aylıq abunə haqqını əvvəlcədən ödəyir;
 - b. “Yaridone”ın www.yaridone.az veb sahifəsində partnyorlarının təqdim etdiyi əmtəə və xidmətlər üzrə endirimləri (aksiyaları) ona verilmiş 16 rəqəmli kodu aktivləşdirməklə karta yükləyir;
 - c. “Yaridone”ın www.yaridone.az veb sahifəsində partnyorlarının təqdim etdiyi əmtəə və xidmətlərin razılaşdırılmış endirimli (aksiyalı) satış qiymətindən faydalanır;
 - d. Aylıq abunə haqqını və alınan əmtəə və xidmətin endirimli (aksiyalı) satış qiymətini ödəyir;

- e. Kartı istifadə üçün üçüncü şəxslərə təqdim etmir;
 - f. Kartı itirdikdə bu barədə “Yarıdone”a dərhal məlumat verir;
 - g. Kart üzrə apardığı əməliyyatlara görə məsuliyyət daşıyır;
 - h. Özü barədə (ad, soyad, ata adı, ünvan, elektron ünvan və s.), eləcə də hesablaşma qaydaları barədə məlumatı “Yarıdone”a təqdim edir və hər hansı məlumat dəyişikliyi olduğu təqdirdə, bunu dərhal “Yarıdone”a bildirir;
4. Müqavilə müddətsiz bağlanır.
5. “İstifadəçi” qəbul edir və başa düşür ki:
- a. Abunə haqqı aylıq ödənilir və növbəti aya ötürülmür, cari ayda hər hansı səbəbdən təqdim olunan endirimdən (aksiyadan) faydalanmama növbəti ay üçün abunə haqqı ödəmək öhdəliyindən azad etmir və abunə haqqı ödənilmədikdə “Yarıdone” kartı deaktivləşdirmək hüququnu özündə saxlayır;
 - b. “Yarıdone”ın “İstifadəçi”yə verdiyi kart partnyorlar tərəfindən təqdim edilən xidmət və əmtəələrdən endirli (aksiyalı) olaraq faydalanmaq imkanı verir, yəni “Yarıdone” işi görmür, xidməti göstərmir və malı satmır. Bu səbəbdən “Yarıdone” görülən işin, göstərilən xidmətin, eləcə də satılan əmtəənin keyfiyyətinə, eləcə də bununla bağlı “İstifadəçi”yə vurulmuş zərərə görə məsuliyyət daşımır və “İstifadəçi”nin hər hansı mümkün tələbləri, iradları, pretenziyaları və iddiaları birbaşa xidmət göstərən, iş görən və mal satan şəxslərə qarşı irəli sürülməlidir.
6. Yanğın, zəlzələ, daşqın və digər təbii fəlakət, habelə müharibə, hərbi əməliyyatlar, blokada, dövlət hakimiyyəti orqanlarının aktları və hərəkətləri, yaxud digər qarşısı alınmaz qüvvə ilə bağlı hallarla əlaqədar (fors-major hallar) həmin hallar Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə bilavasitə təsir göstərirə, “Tərəflər” bu Müqavilənin şərtlərinin yerinə yetirilməsindən tamamilə və ya qismən azad edirlər.
7. Bu Müqavilənin icrası ilə əlaqədar “Tərəflər” arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr mübahisənin məhkəmədənqabaq (pretenziya) qaydalarına riayət edilməsi vasitəsilə Azərbaycan Respublikasının qüvvədə olan Qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının məhkəmələri vasitəsilə həll ediləcəkdir.
8. Bu Müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə tənzimlənilir.